

#StrongerTogether
#EasternPartnership

EaP | Eastern
Partnership



Bərpa, dayanıqlıq və islahatlar:
2020-ci ildən sonra hər kəs üçün
faydalı olacaq Şərq Tərəfdaşlığı üzrə
prioritetlər

iyul 2021

Şərq Tərəfdaşlığı Avropa İttifaqı, ona üzv dövlətlər və Şərq Tərəfdaşlığı ölkələri arasında əlaqələri dərinləşdirmək və gücləndirməyə yönəlmişdir. Bu təşəbbüs inklüzivlik və fərqləndirmə prinsiplərinə, xüsusi yanaşma və stimullaşdırma əsaslı dərin əməkdaşlığa əsaslanır. “2020-ci ilə qədər 20 praktiki nəticə”, 2020-ci ilin martında qəbul edilən Birgə Kommünike və 2020-ci ilin mayında Avropa İttifaqı Şurası tərəfindən qəbul olunan yekun qərarlara əsaslanaraq Aİ 2020-ci ildən sonrakı dövrdə Şərq Tərəfdaşlıq üzrə bir sıra prioritetlərini təqdim edib. **Beş əsas siyasət hədəfinə** uyğun olaraq təşəbbüsün **iki əsas komponentinə** sərmayələrin yatırılması vasitəsilə bu prioritetlərin Şərq Tərəfdaşlığı ölkələrinin dayanıqlığını artırması gözlənilir.

Bərpa, dayanıqlıq və islahatlar: 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı üzrə prioritetlər

5 HƏDƏF



MÖHKƏM, dayanıqlı və inteqrasiya olunmuş iqtisadiyyatlar üçün



ƏTRAF mühit və iqlim dəyişikliyi sahəsində dayanıqlığın əldə olunması üçün əməkdaşlıq



MÖHKƏM, ədalətli və inklüziv cəmiyyətlər üçün əməkdaşlıq



CAVABDEHLİK daşıyan qurumlar, qanunun aliliyi və təhlükəsizlik üçün əməkdaşlıq



DAYANIQLI rəqəmsal transformasiya üçün əməkdaşlıq

YATIRIM

Şərq Tərəfdaşlığı ölkələrində COVID-19 pandemiyası sonrası sosial-iqtisadi bərpa prosesinə dəstək və “yaşıl” və rəqəmsal texnologiyalara keçid vasitəsilə bu prosesin sürətləndirilməsi. Bu dəstək hər bir ölkə üçün əsas təşəbbüslərlə yanaşı, **İqtisadi və investisiya planını** əhatə edir.

2 ƏSAS KOMPONENT

İDARƏÇİLİK

İslahatlara sərmayələrin yatırılması və ümumi fundamental dəyərlərə hörmət tərəfdaşlığımızın əsasını təşkil edir. Buraya demokratiya, insan hüquqları, qanunun aliliyi sahəsində islahatlar, korrupsiya ilə mübarizədə yardım, gender məsələləri, vətəndaş cəmiyyəti və müstəqil mediaya dəstək daxildir.

Şərq Tərəfdaşlığı üzrə İqtisadi və Investisiya planı

İqtisadi və investisiya planı yeni əsas elementdir. Bu plan çərçivəsində **Şərq Tərəfdaşlığı ölkələrinin** dayanıqlığı və inteqrasiyasının artırılması üçün onların pandemiyadan sonrakı dövrdə bərpası və **İqtisadiyyatlarının dayanıqlı transformasiyası** məqsədilə **Aİ büdcəsindən** qrant, qarışıq maliyyələşdirmə və zəmanətlər şəklində **2,3 milyard avronun** səfərbər olunması nəzərdə tutulub. Bu plan dövlət və özəl sektordan **17 milyard avroya** qədər vəsaitin cəlb olunmasını təmin edə bilər.

Buraya daxildir:

- ✓ **nəqliyyat bağlantılarının** gücləndirilməsi
- ✓ **kiçik və orta sahibkarlıq müəssisələrinin** maliyyə mənbələrinə çıxış imkanı
- ✓ rəqabət qabiliyyətinin artırılması və **Aİ-nin dəyər zəncirlərinə inteqrasiya** üçün sərmayələr
- ✓ **rəqəmsal texnologiyalara keçidə** dəstək
- ✓ enerji səmərəliliyi və **ətraf mühit və iqlimin dayanıqlığına** sərmayələr
- ✓ **səhiyyənin dayanıqlığı** və **insan kapitalı inkişafı**

Plana Şərq Tərəfdaşlığı ölkələrinin hər biri üçün gözəçarpan nəticələr təmin edən konkret prioritet layihələrdən ibarət bir sıra mühüm təşəbbüslər daxildir.

2025-ci ilə qədər 10 əsas hədəf

Əhatəli proqram çərçivəsində gələcək prioritet fəaliyyətlər qismində **2025-ci ilə qədər 10 əsas hədəf** müəyyən edilmişdir. Hər bir ölkə üçün qabaqcıl təşəbbüslərlə birgə bu hədəflər vətəndaşların həyatına və müəssisələrin işinə **ən böyük dəyişiklik təsiri** göstərəcək.



Rəqabət qabiliyyətli və innovativ iqtisadiyyata yatırım

500,000 KOB
dəstəklənib



Qanunun aliliyi sahəsinə yatırım

Bütün yüksək vəzifəli məmurlar **iqtisadi aktivlərini** bəyan edirlər və bu **bəyannamələr** yoxlanılır



Təhlükəsizlik və kibereyazlıq sahəsinə yatırım

Hibrid təhdidlərin qarşısının alınması və aradan qaldırılması üçün strukturun gücləndirilməsi; **Kibereyazlıqın gücləndirilməsi** və kibercinayətkarlıqla mübarizə üzrə tərəfdaşların potensialının artırılması, Avropa Şurasının "Kibercinayətkarlıq haqqında" Budapeşt Konvensiyasını tam həyata keçirmək daxil olmaqla



Dayanıqlı və ağıllı bağlantılara yatırım

3,000 km
əsas avtomobil yolu və dəmiryolu xətti
tikilib və ya yenilənib



İnsanlara və elmi icmalara yatırım

70,000
fərdi yerdəyişmə imkanı

tələbələr, müəllimlər, tədqiqatçılar, gənclər və gənclərlə işləyənlər üçün



İnklüziv, genderlərin bərabər olduğu və müxtəlif cəmiyyətlər və strateji bağlantılara yatırım

2,500 yerli vətəndaş cəmiyyəti təşkilatı, **120** müstəqil kütləvi informasiya vasitəsi və **2,000** jurnalist
dəstəklənib



Dayanıqlı energetika sahəsinə yatırım

250,000

Ev təsərrüfatı enerji istehlakını
azı 20% azaldacaq



Səhiyyə sisteminin dayanıqlığına yatırım

Peyvəndləmə 850,000

tibb işçisi peyvənd olunub

və terapiya, avadanlıq və əmək şəraitinin yaxşılaşmasından faydalanıb



Rəqəmsal texnologiyalara keçidə yatırım

80%

ev təsərrüfatı yüksək sürətli internete
çıxış əldə edəcəklər



Ətraf mühit və iqlim sahəsinə yatırım

Daha **3** milyon insan etibarlı su təchizatı ilə təmin ediləcək, **300** şəhərdə havanın təmizliyinə nəzarət ediləcək və yaxşılaşdırılacaq